

LMV-nin təcüməsi 26 Nnoyabr tarixində hazırlanmış ingilis nüsxəsinə əsaslanır.



## Azərbaycan: Şah dəniz 2-ci Mərhələ Qaz Mədənini Genişləndirmə Layihəsi

Layihənin adı	Şah Dəniz 2-ci Mərhələ Qaz Mədənini Genişləndirmə Layihəsi
Layihənin nömrəsi	48330-001
Borc alan/Ölkə	LUKOIL OVERSEAS SHAH DENIZ
Ölkə	Azərbaycan
Yer	Dəniz obyektləri: Cənubi Xəzər dənizi, Azərbaycan sahilindən kənar, Bakıdan 70-90 km uzaq; Sahil obyektləri: Səngəçal təxminən 60 km cənub qərbində.
Təsdiq nömrəsi	LN7300-01/4270, BL-0081/73
Yardımanın növü və ya modallığı	LN7300-01/4270 Kredit US\$ 250.00 milyon Təsdiq olunub
Strateji məsələlər	Əhatəli iqtisadi artım Regional inteqrasiya
Dəyişikliyin səbəbləri	Partnyorluqlar Özəl sektorun inkişafı
Sektor / Subsektor	<b>Enerji</b> – Neft və qazın ötürülməsi və paylanması
Gender Bərabərliyi və Əsas İstiqamət	Heç bir gender elementi yoxdur
AİB-in Məsul Departamenti	Özəl Sektor Əməliyyatları Departamenti
AİB-in Məsul Bölməsi	Portfel İdarəetmə Bölməsi, PSOD

AİB-in Məsul Məmur	Aniruddha V. Patil
Layihə Sponsoru	OAQ Lukoil
Təsviri	Yuxarı layihəyə 26 sualtı quyunun, iki dəniz platformasının, qaz və kondensat sualtı boru xətlərinin inşa edilməsi, Səngəçal terminalının genişləndirilməsi, iki 900 mmscf qaz kompressorunun quraşdırılması və Cənubi Qafqaz Boru xəttinə birləşdirilməsi işləri daxildir.
Məqsədlər və İş Həcmi	(1) Azərbaycanın ən vacib iqtisadi istehsalçılarından birinin səmərəliliyini artırmaq, (2) ardıcıl emal kimi dəyər verilən sahələrin önə çəkilməsinə yardım etməkdə Azərbaycanı regional iqtisadiyyatda qabaqcıl etmək və (3) Azərbaycanda əsaslı iş yerləri yaratmaq.
Ölkə/Regional Strategiya ilə əlaqə	Bu layihə ardıcıl neft-kimya investisiyalarının seçilməsinə dəstək verməkdə Azərbaycanın ölkə partnyorluğu strategiyasının (CPS) (2014-2018) layihəsi ilə nizamlanıb. Layihə Azərbaycanda geniş-miqyaslı maliyyələşdirmələrinin rentabilliyi ilə bağlı beynəlxalq maliyyə cəmiyyətini inandırmağa kömək edəcək.

### **Təhlükəsizlik Kateqoriyaları**

Ətraf mühit	A
Məcburi məskunlaşma	B
Yerli əhali	C

### **Ətraf Mühit və Sosial Aspektlərin xülasəsi**

Ətraf mühit aspektləri	URS AYİB (EBRD) tələblərinə riayət etmək məqsədilə 2013-cü ilin noyabr ayında ESİA-nı yerinə yetirmək üçün təyin olunub. Əsas ekoloji məsələlər qaz kondensatı mədəninin inkişafı, tikinti işləri və layihə obyektlərinin, o cümlədən birləşmiş infrastruktur qurğularının fəaliyyəti nəticəsində yaranan layihəyə aid təsir ərazisi daxilində havanın keyfiyyəti, su və çirkab suların keyfiyyəti, səs-küy və titrəyiş səviyyəsi, dəniz və yer biomüxtəlifliyi (flora və fauna), təhlükəli və təhlükəsiz tullantıların yaranması və əməyin gigiyenası və təhlükəsizliyindən ibarətdir.
Məcburi məskunlaşma	Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) layihə ilə əlaqədar torpağın alınması üçün məsuldur. Torpağın alınması prosesinin lazımi yoxlanması ilə görülməli tədbirlərin AYİB və AİB-in təhlükəsizlik prinsiplərinə və siyasət tələblərinə uyğun olduğu təsdiqlənəcək. Ətraf Mühit və Sosial Uyğunluq Auditinin

hesabatında müəyyən olunmuş boşluqları aradan qaldırmaq və Məcburi Məskunlaşmaya dair Təhlükəsizlik Tələblərinə əməl etmək üçün korrektiv tədbirləri, aksiyaları müəyyən ediləcək və tövsiyələr veriləcək.

Yerli əhali	ESİA təsdiq edir ki, layihə yerlərində təsirə məruz qalacaq yerli icma yoxdur.
Maraqlı tərəfin Münasibəti, İştirakı və Məsləhəti	Audit qəbul edilmiş maraqlı tərəflərin iş prosesini yoxlayacaq və AİB tələblərinə uyğunluğu təmin etmək üçün tələb olunan korrektiv tədbirləri təklif edəcək.

#### **Yardımanın dizaynı, işlənməsi və icrası üçün vaxt qrafiki**

Konsepsiya Aydınlaşdırma	-
Müfəssəl Araşdırma	
Kredit Komitəsinin Yığıncağı	02 iyun 2015
Təsdiq	05 avqust 2015
Sonuncu LMV Yenilənməsi	16 fevral 2015

Layihə Məlumat Vərəqi (LMV) layihə və proqram üzrə qısa məlumatlardan ibarətdir: PDS tamamlanmamış bir iş olduğu üçün bəzi məlumatlar onun ilkin versiyasına daxil edilə bilməz, lakin əldə edilən kimi əlavə ediləcəkdir. Təklif olunan layihələr haqqında məlumatlar sınaq və göstərici xarakter daşıyır.

AİB heç bir yardım forması olmadan istifadəçiləri üçün resurs kimi yalnız bu layihə spesifikasiyasında verilən məlumatları təmin edir. AİB yük keyfiyyətli tərkib təmin etməyə çalışır, məlumatlar heç bir formada zəmanət olmadan "olduğu kimi" konkret və ya dolayısı ilə, o cümlədən satışa yararlılıq, müəyyən məqsədə uyğunluq və pozuntu zəmanətləri olmadan təqdim olunur. AİB hər hansı belə məlumatların dəqiqliyinə və ya tamlığına konkret vəd və zəmanətlər vermir.